



■ Zaur İlhamoğlu

## ÇATMIR

Ruh içimdə haray salmış:  
- Dərd üstəyəm, dəvam çatmır.  
Nə fayda içimdən çölə,  
Səsim çatmır, sədəm çatmır.

Həm doğmayam, həm özgəyəm,  
Bütövdən qopmuş hissəyəm,  
Yarımçıq qalmış cümləyəm,  
Nöqtəm çatmır, nidam çatmır.

Dinən deyir belə yanma,  
Bu nə sirdir, nə müəmma?  
Hər tərəf açıqdır, amma  
Boğuluram, havam çatmır.

Bir günəşəm, kütləm ziya,  
Həmdəməm ulduza, Aya.  
Nur çiləsəm də dünyaya,  
Öz dünyama şüam çatmır.

Əl açaraq göyə həтта,  
Dua etsəm də həyatda,  
İlişir hansısa qatda,  
Allahıma duam çatmır.

## KÜLÜMÜN ALTINDA

Bir vücudda yarandım mən,  
İçim çölümün altında.  
Tanrı başımın üstündə,  
Dünya əlimin altında.

Yaşamağım çılığın istək,  
Budur vazkeçilməz məslək.  
Günlərim yeraltı çaytək  
Axar ilimin altında.

Hər atəşə gerim sinə,  
Yandırsınlar dönə-dönə,  
Kül olsam da, közüm yenə  
Qalar külümün altında.

Nə gördümsə gözlərimlə,  
Seçdim əyri, düzlərimlə.  
Məzarımı sözlərimlə  
Qazdım dilimin altında.

## ADAM

Allah, bu necə adamdır  
Kim nə deyir baxır, gülür.  
Özgəsi də yıxır, gülür,  
Doğması da yıxır, gülür.

Hər görəndə adam çaşır,  
Bu nə hissdir, aşır-daşır?  
Kim ayrılır, vidalaşır,  
Əllərini sıxır, gülür.

Dərd çıxsa da çopur-çopur,  
Yenə üzə gülüş hopur.  
Həyatında tufan qopur,  
Dəli şimşək çaxır, gülür.

Dəli deyil, dəli olsa,  
Qırıb-tökər ona qalsa.  
Kim nə versə, kim nə alsə,  
Adam əvvəl-axır gülür.

Gülüşlə qatır başını,  
Həm yazını, həm qışını.  
Gecə tükür göz yaşını,  
Səhər üzdən yıxır, gülür.

## YAŞAMAQ

Bir dəfə gəlirik bu dünyaya biz,  
Ömrün başlanğıcı-gəldiyimiz gün.  
Kimə uzun olan, kiminə qısa,  
Bir ömür verilir yaşamaq üçün.

Hər kəsin öz ömrü, yaşam dünyası,  
Həyatı özüyçün düşünən də var.  
Yaşayıb kimisə yaşatmaq üçün  
Ürəyi köksündə döyünən də var.

Özüyçün yaşamaq, ömür eləmək,  
Sadəcə boş ömrün, boş zamanındır.  
Həyat özü üçün yaşayanın yox,  
Həyat yaşayaraq yaşadanındır.

Eybi yox, ömür sür bənövşə kimi,  
Ətrin ruh oxşasın yaşasan da az.  
Yoxsa ki ətirsiz, gərəksiz kimi  
Qanqal ömrü sürmək ömür sayılmaz.

Bir gün "nə etməsən?" deyə vicdanın  
Sənə sual edib, hesab çəkəcək.  
Bax onda sürdüyün mənasız ömrün  
Vicdan qarşısında əzab çəkəcək.

Xoşbəxt o kəsdir ki, ömür yükünü  
Sonadək fəxrlə daşıya bilir.  
Xoşbəxt o kəsdir ki, öləndən sonra  
Çoxunun qəlbində yaşaya bilir.

Bədbəxtlik o deyil, hansısa yaşda  
Əcəl tamam ola, ömür qalmaya.  
Bədbəxtlik odur ki, qəbrinin üstə  
Səni yad edəsi adam olmaya.